



Aynur Safarli

Aynur SƏFƏRLİ

"YARIMCIQ ƏLYAZMA" ROMANI: BƏNZƏRSİZ DÜNYANIN ÇAĞDAŞ DÜNYADA ƏKS-SƏDASI KİMİ

"Dədə Qorqud hələ biza qayıdacaq, bilmirəm necə, amma hökmən qayıdacaq".

(Kamal Abdulla)

Ədəbiyyat tarixi və ədəbi mətnlər hər zaman təcrübə emalatxanası rolunu oynayır. İstər forma, istərsə də məzmunda olan keyfiyyət dəyişiklikləri dövrünün ədəbiyyat kəşfləridir. Xüsusilə də modern ədəbiyyat, sabit və dəyişkən düşüncə arasında böyük bir fərq sərhədi yaradandan sonra təcrübələr çoxaldı. Yeni poetik, estetik strukturlar ədəbiyyatın praktiki imkanlarını genişləndirdi. Azərbaycan ədəbiyyatında da bu proses öz əksini tapdı.

İki əsrin qovşağında ədəbiyyat tarixində paradoxal vəziyyət yaradan Azərbaycan post-modern romanının görkəmli nümayəndələrindən olan K.Abdulla müasir ədəbiyyatımıza yeni ruh, yeni baxış gətirmiş yazıçılardandır.

Yazıcının fərqli, özünəməxsus cəhətlərinin olduğunu müşahidə etdiyimiz əsərlərinin mahiyyəti, demək olar ki, ilk dəfədən başa düşülmür; əsərlərindəki qeyri-adi hadisə və süjet, reallıqla irreallığın sintezi və s. xüsusiyyətlər oxucunu heyrətləndirir. Yazıcı əsərlərində qaranlıqlara, müəmmalara, miflərə, reallıqlara, miflə reallığın sintezinə müraciət edir ki, məhz bu kimi xüsusiyyətlər onun yaradıcılığına hopmuş, ayrılmaz hissəsinə çevrilmişdir. Arxetiplər bütlüşmiş anlayışları təkrarlamır, yeni ədəbi mexanizmin içində bir detal kimi təqdim olunur. Bu baxımdan K.Abdulla nəsri modernist və postmodernist estetikanın bir çox komponentlərini özündə cəmləşdirir.

Yazıcının qələmində təzahür edən modernist-postmodernist poetika və mədəniyyət dünyada baş verən proseslərlə virtual əlaqə yaradır. Yazıcının romanlarında həmin zəruri amillər, poststruktural sosial funksiya fərqli, orijinal, estetik formatda işlənir. Bu mənada "Sehrbazlar dərəsi" romanı modern düşüncə miqyası və yeni yazı texnikası ilə fərqlənməklə yanaşı, həm də həyata yeni baxışın estetikasını kəşf edir. İntiqam hissinin nə qədər qeyri-humanist olması göstərilir. "Unutmağa kimsə yox" romanında zaman kəfkiri bütün dövrlərlə əlaqədardır. Eramızdan əvvəl başlayan vaxt qrafiki 2057-ci ilə qədər uzanır. Yazı sənətinin çoxqatlılığı, polifonizmi bir dünya ilə kifayətlənməyən müəllifin postmodern yozumunda mənalıdır. "Sehrbazlar dərəsi"ndə kinin daim təkrar olunan arxetip olması estetik səviyyədə şərh olunur və postmodern süzgəcdən keçirilir. Yazıcı intiqam hissilə yaşayan insanın məhvini nağlı dilində nəql edir.

"Yarımçıq əlyazma" romanında isə bütləşdirilən, tabulaşan dəyərlər poststruktural, estetik mahiyyət kəsb edir. Bəs poststrukturalizm nədir? Poststrukturalizm insan, dünya və məna haqqında nəsə yaratmaq və yenidən yaradılan anlayışlar arasındaki əlaqələrə verilən addır. Yazıcı bu romanda yeni, alternativ bir baxış dünyası təqdim edir. Tabu mətn - "Kitabi-Dədə Qorqud" eposu təzə kompozisiya libası geyinir. Poststrukturalizm ənənəni sorğu-sual edir. K.Abdulla da "Yarımçıq əlyazma" və digər romanlarında yeni semantik ovqat yaradır. Keçmişlə indi arasında ünsiyyət genişlənir. Roman sanki dil, mədəniyyət və ədəbiyyatın sabit qalan dəyərləri dəyişdirməsi, yaxud onlara yenidən baxışdır. Bu, poststrukturalizmin ən vacib xüsusiyətləridir. Bunun ilkin, əsaslı xüsusiyyətləri "Yarımçıq əlyazma" romanında təzahür edir. "Kitabi-Dədə Qorqud" eposunun dekonstruksiyası olan roman estetik zərurət kimi yaranmışdır. Ancaq bu köçürmə, yeni mətn yaratma mexaniki, texniki xarakter daşımaqla qalmır, polifonik mətn dünyası yaratmaq və sonsuz sayda, tolerant düşüncə sisteminə xidmət edir.

Romanın adı – "Yarımçıq əlyazma" başlığı qədim əlyazmanın – möhtəşəm dastanın yazılışı üçün hazırlanmış qeydlərin səbirli oxunuşudur: "Yəqin, dərk etdiniz ki, mən qədim Azərbaycan dastanı "Kitabi-Dədə Qorqud"dan danışıram" – romanın başlangıcında təhkiyəçi belə yazar.

Yazıcı dastanını təqdim edərkən, oxucunu həm də informativ – elmi qeydlərlə tanış edir və dastanın bütün türk xalqları üçün əhəmiyyətini vurgulayır.

"Yarımçıq əlyazma"nın süjetində qədim əlyazmanın elmi iş olaraq oxunuşu Milli Əlyazmalar İnstytutunun (fondunun) orta əsrlər şöbəsində, üzərlərini toz basmış köhnə və yeni əlyazmaların yiğildiği kitab şkafları, rəflər arasında baş verir.

Kitabxana sisteminin bu sahəsinin bəzi təfərruatları – ümumiyyətlə, əlyazmaların əldə edilməsi, saxlanması (qorunması) və bərpası, eləcə də bu əlyazmanın dəqiqlik kataloq nömrəsinin (A 21/733) göstərilməsiylə yanaşı, onun oxunuşunun (zəruri hallarda şərqsünas qızın iştirakı ilə) təmin edilməsi prosesi romanda təqdim edilir. Eyni zamanda əlyazmanın aşkar olunma anındakı vəziyyətinin qısa təsviri verilir və göstərilir ki, əlyazma zamanın bəzi izlərini-od, torpaq və insan etinasızlığının izlərini özündə əks etdirir.

Guya əlyazma bizim eranın XII əsrinə aiddir və o, 1139-cu ildə baş vermiş Gəncə zəlzəlesi barəsindədir. Əlyazmanın tarixçi alımlar tərəfindən öyrənilməsinə xüsusi marağın olmamasının səbəbi də həmin hadisəylə bağlı məlumat verməməsidir.

Bu macəralı oxunuşun lap başlangıcında məhz institutun kitabxanaçı-alimi təsdiqləyir ki, "...əlyazma yarımcıq əlyazmadır. Nə əvvəli var, nə sonu". Və o, yəqin, tədqiqatçını həvəsdən salmaq üçün belə bir saymazyana əlavə edir: "Sizin üçün maraqsız olar". Təhkiyəçi elə birinci, səthi oxunuşdan sonra əlyazmanın yarımcıq olduğunu təsdiqləyir, amma məhz bu hal onun dar elmi maraqdan tamamilə fərqli, başqa bir marağına səbəb olur. Mətnin sırlı və unikal (hətta yarımcıq əlyazmalar janrı mühitində belə) mahiyyəti onu heyran edir. Əslində məhz

bu ikitərəfli yarımcıqlıq təhkiyəçiyə əlyazmanın fərqli cəhəti kimi görünür: "Bizim "Yarımçıq əlyazma"nın bütün digər yarımcıq əlyazmalarдан, bəlkə, bir əsas fərqi var ki, bizim əlyazmanın sonu olmadığı kimi, əvvəli də yoxdur".

Deyərdim ki, ədəbiyyatımızda K.Abdulla romanları struktur və ifadə estetikasının cəmindən doğulmuş əsərlərdir. Necə ki, "Yarımçıq əlyazma" romanı yeni ədəbi oyun strukturu qurdu və oxucuya ünsiyyətə girib, oxucunu sonsuz sayda variantı ola biləcək ədəbi oyunun bir iştirakçısına çevirdi. Əslində bu keyfiyyət antik dövrdən bu günə qədər ədəbi əsərin əsas şərtidir. Əslində bu tip romanlarda ədəbi oyun və priyomlar ən vacib xüsusiyyətdir. Çünkü oxucu virtual mətn dünyasına inanmalıdır. "Yarımçıq əlyazma"nın poststruktural estetikası Mixail Baxtinin "Karnaval Roman", L.Fiedlerin "Xəndəkləri doldurun" tezisi ilə üst-üstə düşür. Sanki yazıçı "Yarımçıq əlyazma"da sonu bilinməyən bir struktur estetikası sərgiləyir. Fuko belə bir quruluşun tərifini verir: "Oyun ancaq sonunda nə olacağını təsəvvürünüzə gətirə bilmədiyiniz vaxt dəyərli olur". "Yarımçıq əlyazma" romanında Şah İsmayılin oxşarı ilə yerdəyişməsi, Dədə Qorudun içində gizlətdiyi sırlar təsəvvür edilməyəcək qədər gözəl və dəqiq işlənib. Hər iki xəttin bir sirri var. Bu həm süjetdə özünü göstərir, həm də məna baxımından dəyər ifadə edir. K.Abdulla hər gün yaşadığımız həyatda nə qədər gizli məqamlardan, sırlardan xəbərsiz, nagüman olduğumuzu da estetik semantikanın mərkəzinə çəkir. Deməli, Şah İsmayıllı və Dədə Qorudla bağlı bilmədiyimiz, bilməyimiz imkansız olan təbii, qanuna uyğun sırlar mövcuddur.

R.Bart "Kritonun sahilində" yazısında yeni ədəbi qaydalar və qaydasızlıqlar, mətnlə harmoniya və xaos anlayışlarını təhlil edir, qaydaya qarşı qaydadankənar yazı metodunu, mücərrədə qarşı konkreti, ümumiyyə qarşı xüsusunu, yeniliyə qarşı həm də dəyişən məna və nəsnələri, ölümə qarşı yaşamağı seçilir. "Yarımçıq əlyazma" romanı da Rolan Bartın yuxarıda sadalanan prinsiplərini ədəbiyyatımıza konseptual ədəbi mətn səviyyəsinə gətirən ilk romandır. İranlı tədqiqatçı

Eyvaz Taha bildirir ki, insan cəmiyyətinin keçmişə qayıdışı "bakırə insanın yox, boşanmış (bəlkə də, bir neçə dəfə boşanmış) insanın qayıdışına bənzəyir". "Yarımçıq əlyazma"da bu kinayəli qayıdışı görürük. Bu qayıdışda qəhrəmanların talanmış məsumiyyəti ilə qarşılaşırıqsa, bu, zaman axarında tutduğumuz yerlə bağlıdır. Oğuz ellərində casusun axtarışına həsr edilmiş "Yarımçıq əlyazma" bizlə özgənin, dostla düşmənin sərhədini pozur: məgər real aləmdə torpağı, milləti, ölkəni satan adamlar dostun özü deyilmi? Casus məgər Oğuz xanlarının özü deyilmi? Casusun tutduğu məqamda onun hərəkətini Oğuza ağır bir zərbə kimi qiymətləndirən bütün Oğuz bəyləri sonda onu günahsız elan edərək açıb buraxırlar. Çünkü casus Boğazca Fatmanın oğludur və o hər kəsə sübut edə bilir ki, bu elə sənin oğlundur".

"Yarımçıq əlyazma" ilk baxışda tarixi romana bənzəyir. Yaziçı romanı, əsasən, bir əlyazma üzərində qurur ki, bu əlyazma da tarixi hadisəni rəvayət edir. Kökünə baxanda belə deyil, roman öz yoluna gedir və tarixi hadisələri qaynadıb estetik şərtlər içində əridir. Ən əsası, bu əritmə prosesini heç bir siyasi güc və ya ictimai tapşırıq müəyyənləşdirmir. Məncə, romana endirilən tənqid qılınclarının bəzisi belə bir ideoloji səciyyəli yaradıcılığa alışqanlıqdan irəli gəlir: əsər hansısa əqidəni, siyasi quruluşu və ictimai məqsədi gur səslə təbliğ etməlidir. Bununla da romana yönələn bəzi tənqidlərin başlıca özəllikləri ədəbiyyata dəxli olmamasıdır. Bu tənqidlərdə deyilir ki, K.Abdulla Dədə Qorqud, Şah İsmayıllı və Beyrəyi komik duruma salaraq, onların tarixi imicinə xələl gətirmişdir. Bu da Azərbaycanın milli kimliyinin başlıca attributlarından sayılan şəxsiyyətlərin təhqiri kimi qarşılanmışdır. Bəziləri soruşur: "Millimənəvi varlığımızın dayaqları kimi tapındığımız mifoloji obrazlar öz təbiətlərindən niyə çıxarılib?" Başqa sözlə, K.Abdullanın Beyrəyi, Qazan xanı, Dədə Qorqudu, Burla Xatunu biz tanıdıqlarımız deyil.

Oxucunun baxışında roman o qədər gerçək bir atmosferdə qələmə alınır ki, çox vaxt onun

qondarma bir rəvayət olduğunu unuduruq. Sözsüz ki, əsərin real görünməsi üçün yaziçi böyük zəhmətə qatlaşmasayıdı, roman bu qədər real görünməzdi. Yəqin ki, günlər, aylar çalışıb, hansısa personajı özündən uzaqda saxlayıb, o birisinə ehtiyatla yaxınlaşıb, üçüncüsünü bağırına basıb, yazıb, pozub və bizi bu reallığın kəhrizinə gətirib çıxarıb.

“Elm və fəlsəfə” həqiqət, əxlaq, ədalət, sənət isə zövq üzərində qurulur. Romanın dilində köhnə görünən, türkənin başqa qollarından olan sözlərdən yararlandığı üçün müəllifi qınayanlar var. Demək olar ki, K.Abdullanın Dədə Qorqudla yaxşıca tanışlığından dolayı, elə bir dilin ironik səviyyədə yenidən ortaya çıxarılması uğurla nəticələnmişdir. Müəllif oxucusunu nəzərə alaraq rəvayətin dilini, romanın tarixi kontekstinə dayanaraq qurmuşdur. Burada dialoqlar xüsusi vurgulanmalıdır. Ədəbiyyatımızda bu cür güclü danışığa az rast gəlirik. Bəkillə Beyrəyin söz atışması sanki canlı mübahisədir. Şah İsmayılbölmünə keçidkə dil yenə XVI əsrin ümumi ab-havasına uyğun olaraq dəyişmişdir. Ancaq bu bolumdə dil uyğunluğu Dədə Qorqudun qələmindən axan cümlələr qədər deyildir.

Ədəbiyyat dilin təşkilatlanmasından sonra özünü göstərir. Bu proses axınında mətnin özü vacibdir. Belə ki, oxucunun diqqəti mətnin necə formalasmasına çəkilir ki, bu da “Yarımçıq əlyazma”da baş verir. Bu kimi əsərlər tanış səhnəni ələk-vələk edir, alışdığınız düşüncə tərzini deşir, onları diz çökdürüb yenidən formalasdırmağa çalışır.

Romanın ən maraqlı cəhəti “yarımçıqliq” anlayışıdır. Roman forma və məzmun baxımından bu anlayışa uyğun gələ bilirsə, demək, Azərbaycan nəsrində yeni bir mərhələyə daxil oluruq. İlk baxışda “yarımçıqliq” bir növ naqışlıq kimi görünür, bu isə ölməzliyə, əbədiliyə, yetkinliyə can atan insan ogluna yaraşan məsələ deyil. “Yarımçıq əlyazma”da əlyazmanın yarımcıq qalması, bəzən də oxunaqlı olmaması, habelə şərqşünas qızın təhrifi ilə anlamların lillənməsi kimi məsələlər diqqətə layiqdir. Bunlar sanki işarələnənlə işarələyən arasındaki birbaşa

əlaqəni pozur. Əsərdəki önsözlük və sonsuzluqla bərabər, əlyazmanın ortasından düşmüş vərəqlər oxucunun diqqətini mətnə çəkməyə ən gözəl hazırlıq imkanı yaradır: “Səhifələr əsl qədim yazılardakı kimiydi-saralmış, solmuş, şaxlığıni itirmişdi. Bəzi yerlərdə cirilmiş, bəzi yerlərdə yanq izləri açıq-aydın qalmışdır”. Söz yox ki, bunların hamısı əlyazmanın düzgün və mükəmməl oxunmasına əngəl törətməlidir. Yaziçi bununla kəlmələrin sabit və mirmənali durumunu xaosa sürükleyir, eyni anda rəvayətin birbaşa və aydın axarını bilərəkdən pozur. Yəni kollaj kimi yaranmış bu əsərdə təkcə yazılmış sözcükərən ənəm daşımır, bəlkə, əsərdə sükut anlarını və ya sətirlərdə ağ qalmış yerləri oxucu özü doldurmalıdır. Məncə, hər bir əsərin uğurunun önəmli göstəricilərdən biri də oxucunun diqqətini əsərdə deyilməmiş sözlərə çəkməkdir: “...Əhalinin zəlzələdən sonra Gəncədən müsibət içində əziyyət çəkdiyini görən şəhər başçıları elə haman...” bu sətirlərdə başlanmış əsər birdən örپəyini atır və başqa bir hadisəni açıqlamağa başlayır: “...Bayandır xan yenə məni öz yanına istədi və mən günortaca, xanın dərgahına özümü yetirib, ədəblə salam verdim”. Amma iş burda bitmir. Oğuz ellərində casus axtarışına həsr edilmiş bu rəvayətin özü də başqa bir rəvayəti öz içində alır və “Xanım, uyquda gördüm ki..” cümləsindən sonra bizi birdən-birə Şah İsmayısarayına aparır: “...Şah bu gün niyəsə yuxudan erkən oyanmışdır”. Sükut anlarının, ağ sətirlərin yaranması, deməli, “iç-içəlik” üslubundan təbii olaraq doğur, bu da özlüyündə əsərin anlam qatlarını artırır. Yazara verilmiş “yarımçıq mətn, hansısa böyük, onun özünü də ehtiva edən bir başqa mətnin içində idi. Mətnlər bir-birinə qarışmışdı. Əgər belə olmasayıdı, o zaman bu yarımcıq əlyazmanı tanımaq ilk baxışdan da mümkün olardı”. Əslində “Yarımçıq əlyazma”nın əsas qatı iki müxtəlif, amma bir-birini tamamlayan istiqamətin yanaşı gedisiidir. Birinci istiqamət Oğuz cəmiyyətinin daxilində baş vermiş ekstraordinar bir hadisə ilə bağlı Bayandır xan tərəfindən (Dədə Qorqud katibliyi ilə) aparılan istintaq prosesinin qələmə

alınmasıdır. İkinci istiqamət isə müəllifin, yəni Dədə Qorqudun xüsusi qeydləri, müşahidələridir. Bəlkə də, istintaqın gedişi öz-özlüyündə bu müdrik insan üçün bir çox Oğuz adamlarını dərindən tanımağa, onların həqiqi qiymətlərini verməyə təkan olur.

Kişi söyləmi əsasında yazılın romanda kişi səsi olduqca gurdur, qadınlar isə bir çox hallarda ağlayıb-sitqamaqdan başqa bir şeyə yaramırlar. Məsələn, "Qorqud, Qorqud! Sənə inanmayan ölsün. Sən dədəsən, Qorqud, sənin qüdrətinlə bu iş oldu. Allah-taala sənin könlünə ilham verdi. Sağ ol, əsən ol. Səni görüm umurun açıq olsun. Sözlərin məlhəm olsun. Bizlərə həmişə dayaq ol. Sən söylə bəyə... Söylə.... Xanına ası olanın işi rast gətirər, ya gətirməz? – Sürməlicə Çəşmə Xatun bu sözləri ağlaya-ağlaya, sitqaya-sitqaya elə yanıqlı bir səslə oxşadı ki, ürəyimə dağ qoydular, ürəyim dözmədi...(s.92). Kişi mərkəzdə oturub, qadın isə ucqara sıxışdırılıb.

"Kitabi-Dədə Qorqud"un orijinal nüsxəsində Banuçəklə Bamsı Beyrəyin tanışlığı zamanı Şərq ənənəsinə riayət olunmur. Onların münasibətləri kontekstində qadın sərbəstliyi (müəyyən əxlaqi prinsiplər əsasında maraqlı və səmimi davranışları) dalgalanır.

"Yarımçıq əlyazma" bənzərsiz və sevimli dünyanın çağdaş dünyada əks-sədasıdır. Buna görə də digər romanlara oxşamır və oxu ləzzəti daha da artır. Ancaq Dədə Qorqud dünyasının bəzi təfərrüatlarının canlandırılmasında yazıçı indinin şərtlərinə boyun qoyur, nəticədə çağdaş dünyanın yaşam tərzi onları puça çıxarıır. Bu kölgəni xüsusilə qadın məsələsi üzərində görürük. Baxmayaraq ki, kölgə geniş deyil, xalı kimi yerə sərilmış qarağacın kölgəsi boydadır.

Dədə Qorqud kitabının qadınlarla münasibətdə maraqlı dünyası "Yarımçıq əlyazma"nın çağdaş cinsiyyət anlayışında gözdən itir: qadın ucqarda oturur. Gözüyaşlı, çelimsiz varlığa çevrilir. Kiminsə rəhminи, yardımını diləmək üçün onun ayaqlarına sərilir, ikiəlli qucaqlayıır. Başlayır yalvarmağa.Ya da boş yerə o qədər ağlaya-ağlaya yanıqlı bir səslə oxşayır ki, ürəklərə dağ çekir. Sanki qadının daş üstündə oturub ağlamaqdan və ya başına döyməkdən

başqa bir işi yoxdur. Qadın ağlayış, yalvarişlardan yan keçib, siyasi rol oynamağa başladıqda yenə də "Yarımçıq əlyazma"da ürəkaçan bir hadisə baş vermir. Belə hallarda qadınlar bəzən "saray tülkü'ləri"nin donuna girir. Məsələn, Burla Xatun Qazan xanın evinin bağçasının uzun pınar axıb gedən yerində gizlincə Beyrəklə görüşür, hansısa sui-qəsdi planlaşdırır, bununla da kişi tarixçilərin formalasdırıldığı ənənəvi saray qadınının məkri ilə çıxış edir.

Nadir hallar istisna olmaqla, "Yarımçıq əlyazma"da da qadın daha çox alın yazısının əsiridir. Yaziçi bu köləliyin bacasından həm indiyə baxır, həm də keçmişə.

Dədə Qorqudun Beyrəyin mağarada qadınlarla xoş bir gecə keçirməsini böyük hadisə donunda təqdim etməsi diqqət çəkən məqamlardandır. Beyrəyin bu gözlənilməz hərəkəti Oğuz elinə böyük təhqir kimi Bayandır xana çatdırılır.

Hərdən romanın gedişatına qatılan, rəvayəti söyləmək vəzifəsində görünən, sanki keçmişə çağdaş zamana daşımaqdan çəkinən müəllifin eyni zamanda rəvayətə qeydlər artırması maraqlı və ləzzətlidir. Eyni zamanda müəllifin bu növ iştirakı "ani qovuşma" xarakteri qazanır. O, istənilən vaxtda Dədə Qorqudun yerini alaraq onun bəzi səhvindrən düzəliş aparır və ya Dədənin gələcəkdə söyləyəcəklərindən xəber verir: "Qorqud bir qədər əvvəl, əlbəttə ki, haqlı deyildi. Onun təsəvvürünə görə, Bəkillə səhbətinin əsas məsələyə bir elə dəxli yoxdu. Əlyazmada o elə belə də yazır: "...Bəkilin tarixçəsi uzun tarixçədi. Bizim məsələyə dəxli varmı, yoxmu, onu mən bilmənəm, onu sən bilərsən, xanım".

Roman iç-içə mətnlərdə anımların gizlənişinə də rast gəlirik. Yarımçıqlıq və bir-birini tamamlayan iki paralel mətn özünü dekonstruksiya etməyə əlverişli şərait yaradır. Romanın qatları iç-içə olmaqla yarımcıqlıq kürkünə də bürünür. "Yarımçıq əlyazma"nın içərisindəki bir çox məqamlar əvvəl barədə tam və aydın təsəvvür yaradır. Əgər belədirse, deməli, mətn ancaq bizə özünü yarımcıqmış kimi göstərir.

Romanda maraqlı olan başqa bir məsələ rəvilərin (rəvayət edən, hekayə edən, bir əhvalatı olduğu kimi danişan) çoxluğu və dəyişməsidir. İki rəvayəti ehtiva edən əlyazma və yazarın özü üç bucaqdan rəvayətin inkişafına qatılır.

Romanın birinci bölümündə yazar əlyazma ilə birbaşa ünsiyyətə keçə bilmir. Əlibanın örtüyü arxasından hadisələrə baxır, bu da hermonetikaya (müəllif yoxdur, bir əsərdir, bir də biz) zəmin yaradır. Bu örtüyü aradan qaldırmaq uğrunda bir şərqşünas qız (könlüsüz də olsa) vasitəçi rolunu oynayır. Beləliklə, müəllif romanı iki-üç gün ərzində latin qrafikasına köçürən şərqşünas qızı da ortaya çəkməyə çalışır. Bu münasibət də orda uğurla nəticələnir ki, müəllif qızın köçürməsindən şübhələnir: "Şərqşünas qız doğru deyirmiş, bu ki tamam başqa bir mətləbdidir. Bayandır xan, Qılbaş, Dədə Qorqud - bunlar nədən danişirlər?! Bəlkə də, o şərqşünas qızın, necə deyərlər, bu işdə "barmağı var?"

Yazıcıının özü tam bilici-ravi olmaqdan qaçınır. O, digər rəviləri özü oturduğu mövqedən daha yüksək mövqedə əyləşdirir və onlara daha geniş baxış bucağı bağışlayır. Bu da hadisənin tam real alınmasına kömək edir. Yazıcı roman qəhrəmanlarını müəyyən məqsədə doğru qamçılıyır. Nəticədə hətta Azərbaycanın adlı yazıçılarını elə bir əlyazmanın Əlyazmalar İnstitutunda tapılmasına inandırır.

Romanı oxuduqca hiss olunur ki, yazıcı formanı müəyyənləşdirikdən sonra yazmağa başlamayıb. Mövzu ilə doğma münasibət qura bilib. Bu yerdə Nazim Hikmətin "Biçim (forma) nazik corab kimi, gözəl bir qadının yaraşıqlı ayaqlarını daha da gözəl göstərir, eyni zamanda görünümür" sözleri yada düşür. Məhz buna görə də "Yarımçıq əlyazma" nazik corab kimi gözə görünmədən, içində gizlətdiyi "büllur ayaqları" görməyə imkan yaratır.

"Yarımçıq əlyazma"nı sırf iqtibas (bir sözü və ya fikri başqasından götürüb mənimsəmək) hesab edə bilmərik (burda iqtibas deyərkən sırf mövcud mətnlərə ironik və məzhəkəli qayıdış tərzi nəzərdə tutulur). İranlı tədqiqatçı E.Taha romanı bir dəcəlliyyin məhsulu hesab edir. Məsələn, Dədə Qorqudu tarixi şəxsiyyəti

dəyişdirilərək, bir katib səviyyəsinə endirilir; Qazan xan Bayandır xanın qondarma və qorxunc istintaqı gedisində ələ salınır; Bamsı Beyrək isə həvəsbaz və laübali bir şəxsiyyət kimi qələmə verilir.

"Yarımçıq əlyazma"da zamanın xəttiliyinin pozulması ilə qarşılaşıraq. Dədə Qorqud zamanına geri qayıdır, birdən-birə Şah İsmayılin sarayında baş çıxarmaq, habelə tapılmış əlyazmanın öz dövründən çox-çox sonralar baş vermiş Gəncə zəlzələsinə işarə etməsi, azğın düşmənin məhz bu zaman uşub-dağılmış şəhərə hücumunun fəhmlə qurulması zamanın xəttiliyinin pozulmasından başqa bir şey deyil.

Müəllif təsvir etdiyi, yaratdığı dünyaya "heyrət və heyranlıq" duyur. O təəssüf edir ki, "bu cəmiyyət artıq mövcud deyil, o, antiklikdə, uzaq üfüqlərin arxasında və əlçatmaz bir keçmişdə qalmışdır", "bu gün bizi antik dövrlə çox az şey birləşdirir".

Hiss olunur ki, qəhrəmanlıqların müstəqil tarixi təsdiqini epik rəvayətlərdən almaq və beləliklə, "yarımçıq əlyazmaları" "tamamlamaq" hələ də mümkünür. Deməli, başqa əlyazmaların da aşkarlana bilməsi mümkünüsüz deyil.

Dədə Qorqud razılaşır ki, "əvvəlcə söz olub". Dədə Qorqud aforizm olaraq "əgər bir şey lap əvvəldən yazılmayıbsa, o heç vaxt baş verməyəcək" deməklə sözün əlahiddə gücünü öncədən görürdü. Və Kamal Abdulla da "Yarımçıq əlyazma"da yazının dekonstruktiv potensialının, epik sözün, mütləq keçmişin və monumental tarixin loqosunun-sözünün bütün nəticələrindən istifadə edir. Bu mənada, insan varlığının natamamlığı və yarımcılılığı əzəldən təyin olunmuşdur.

Dədə Qorqudu xələfi kimi, hətta romandakı Dədə Qorqud xarakteri onun yazı proyeksiyası kimi nəzərdən keçirilə bilər. Daha vacib odur ki, romanda Dədə Qorqud təkcə Bayandır Xanın katibi deyil, O, sözün ən güclü mənasında katibdir. O, sadəcə, yazıçı-təhkiyəçi yox, həm də "sirlərin qoruyucusudur". Oğuz cəmiyyətində hər kəs bilir ki, "Dədəyə etibar edilmiş sərr həmişə qorunub saxlanacaq". Bu məqamda Con Kaputonun "Sərr qorunub saxlanmağa

başlandığı andan yayılmağa başlayır, o öz qorunması ilə yayılır" sözləri yada düşür.

Bu mənada, Bayandır xana, beləliklə də, qədim əlyazmanın oxucusuna təkcə Beyrəyin "qəhrəmanlığı"nın sırrı açılmır. Əksinə, hər dəfə əlyazmanın müəyyən yarımcıqlığı ortaya çıxanda sırrın "üstünün açılması" və "yayılması" baş verir. Gizlilik "Yarımçıq əlyazma" üçün faktiki olaraq, baş obraz rolunu oynayır. Bu gizlilik sırrın faş olması ilə olmaması arasında oyunun obrazıdır. Necə deyərlər, özünün-onların həqiqətinin obrazıdır, yaxud üzə çıxan bədii obrazın həqiqətidir: "Dədə Qorqudun hazırlıq qeydləri, müşahidələri və eskizləri sis-duman örtüyü kimi açılaraq, öz həqiqi cizgilərini itirmiş və sənətkarın qələmə aldığı xəyalalı çevrilmiş ideya və mənaları aşkarlayır - buludlar göy üzündən yox olduqda nəhayətsizliyin maviliyi daha ehtisamlı görünür və sən Tanrıya, böyük ali həqiqətə daha yaxın olursan".

"Yarımçıq əlyazma"da tarixi faktların təhrif olunması ilə bağlı tənqidlərə çox rast gəlmışdır. Ancaq unutmamalıq ki, təhkiyə tarixin öge bacısı yox, doğma qardaşdır. Həm tarix, həm də təhkiyə dil üzərində qurulmuş fenomenlardır. Hər ikisi dilin dəhşətli dəhlizindən keçir, təhrifə, yalan-palana uğrayır, dilin ideoloji qüsurlarını çıxınlərində gəzdirirlər" (6, s.84–98). Aldadıcı yarımcıqlığına baxmayaraq, "Yarımçıq əlyazma" Qorqudşunaslıqda böyük dəyişikliklər doğuracaqdır. Bununla qalmayacaq, həmçinin müasir ədəbiyyatın oxunuşuna və tədqiqinə, eləcə də onun qədim (epik, mifik) ənənə ilə əlaqəsinə və digər ənənələrlə qohumluğuna da təsiri olacaqdır.

Müxtəlif illərdə Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, Amerika, Avstriya, Qazaxıstan, Misir, İtaliya və s. ölkələrdə çap olunan, dünyanın müxtəlif dillərində

haqqında 100-dən çox rəy və resenziya yazılan romanı Rusyanın "İnostrannaya literatura" jurnalı (Azərbaycan ədəbiyyatından ilk dəfə) müzakirəyə çıxarıb. Latin Amerikası ölkələrindən Braziliyada Azərbaycan ədəbiyyatından nəşr edilən yeganə kitab yenə də "Yarımçıq əlyazma"dır. Türkiyəli tənqidçilər bu əsərə görə yazarını "Azərbaycanın Borxesı" adlandırıblar. Tanınmış rus yazarı Aleksandr Tkaçenko bildirmişi: "Folkner öz Yoknapatofunu, Markes öz Makondasını, Fazıl İsgəndər öz Çegemini yaranan kimi, Kamal Abdulla da öz "Yarımçıq əlyazma"simi yaradıb".

"Allah özü bilənləri bilməyənlərin qəzəbindən qorusun. Amin."(Yarımçıq əlyazma. Bakı-Mütərcim-2012, s.23). Deyərdim ki, sonuncu önsözdə gedən mətnində işlənmiş bu cümlə kitabın ən ağır kinayəsidir. Bununla hörmətli akademik demək istəmişdir: "Bilməyənlər, xüsusilə də "Kitabi-Dədə Qorqud"u bilməyənlər, nəsə bilib fikrini yazanları və hətta "Yarımçıq Əlyazma" kimi bir şah əsər yaranan Kamal Abdulla kimi insanları elə yersiz və nahaq tənqid edirlər ki, Tanrıya sığınmaqdan başqa yer qalmır".

